



BİNƏQƏDİ


BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№07 (101) | 20 fevral 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Geniş fikir mübadiləsi aparılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə

qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığın perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.

Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxsteyn başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ

arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Global enerji layihələri ölkələri yaxınlaşdırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildirilib. Ölkələrimiz

arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Söhbət zamanı həyata keçirilən global enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önemi vurğulanıb.

Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətində olan sədrinin xüsusi

nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırlıq vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Cənub" qaz dəhlizi layihəsi bölgədə sabitliyə və inkişafa töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib.

Tədbirdə çıxış edən dövlətimizin başçısı bu görüşün Bakıda keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu görüşün olduqca münasib vaxtda – "Cənub" qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğulayıb, görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısı "Cənub" qaz dəhlizinin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında söylədiyi əlaqələndirməyin vacibliyini vurğulayaraq deyib: "Bu görüşün keçirilməsi üçün çox münasib bir vaxtdır. Çünki bu il "Cənub" qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi başlayır. Bu layihə bizi birləşdirir və onunla bağlı əlavə əlaqələndirmə, fikir mübadiləsi lazımdır. Əminəm ki, bugünkü görüş özündə fikir mübadiləsi, müzakirələr bu layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəkdir.

Azərbaycan dünyada neft hasil edən ilk ölkə kimi tanınır. Bu, XIX əsrin ortaların-



da baş verdi. Eyni zamanda, XX əsrin ortalarında dənizdə neft hasil edən ilk ölkə də Azərbaycandır. Bu səbəbdən Azərbaycanın neft sənayesinin tarixi çox zəngindir. Onu da bildirmək istəyirəm ki, İkinci Dünya müharibəsində Azərbaycanın istehsal olunan neft Sovet İttifaqının hasil etdiyi neftin 80 faizini təşkil edirdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri başqa cür olardı.

Lakin Sovet İttifaqının süqutu zamanı neft sənayesindəki vəziyyət ürəkəcan deyildi. Quruda olan yataqlar əsasən tükənmişdi. 1991-ci il-

də Azərbaycan müstəqilliyini bərpa etdikdə neft sənayesi böhran içərisində idi. Nəinki neft sənayesi, bütövlükdə biz ciddi hərbi, siyasi, iqtisadi böhranla üzləşdik. Vətəndaş müharibəsi, Ermənistanın işğalı baş verdi. Nəhəng neft yataqlarımızın işlənməsi üçün nə maliyyə ehtiyatlarımız, nə də ki texniki imkanlarımız vardı.

Yalnız Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra vəziyyət sabitləşdi, vətəndaş müharibəsi dayandı, biz islahatlara başladığımızı müəyyənləşdirdik. İslahatların mühüm elementlərindən biri Azərbaycanı dünyaya açmaq idi. Biz xarici sərmayələri cəlb etməyə başladığımızı və Azərbaycanda çox yaxşı sərmayə

mühitini yaratdıq. Bu fakt sayəsində Azərbaycanın indiki iqtisadiyyatı davamlıdır, sabitdir. Birbaşa xarici sərmayələrin adambaşına olan həcmində görə Azərbaycan keçmiş sovet məkanında aparıcı yerdədir.

1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ilidir. Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal "Əsrin müqaviləsi" adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən "Azəri-Çıraq-Günəşli" yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənir

və ölkəmizdə neft hasilatının əsas özüyü hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ilidir. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi.

Lakin Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq bizim boru kəmərləri şəbəkəsinə ehtiyacımız var idi. Birmənalı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa əsaslanan əlaqələndirilmiş sayələr beynəlxalq bazarlara neft və qazın nəqli üçün başlanğıc mərhələdə müasir boru kəmərləri sistemini mümkün etdi.

Ardı səh. 2-də

Azərbaycan Prezidenti İlham Əliyev İran nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məhəmməd Cavad Zərif İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb.

Ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildiren Azərbaycan Prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd edib, İranın xari-



ci işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin

daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Məhəmməd Cavad Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğulayıb. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Azərbaycan xalqının ümum-

milli lideri Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırladıb. İranın xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

• HESABAT

3



Uğurlarla zəngin mərhələ

• YEKUN

4



YAP Binəqədi rayon təşkilatı hesabat verdi

• YENİ QURUM

5



İctimai Şura dövlət idarəçiliyində effektivliyin yüksəlməsinə təkan verəcək

• MÜSAHİBƏ

7



"Avropa Oyunları bizim üçün həm uğur, həm də şansdır"

→ Heydər Əliyev Fondu

Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ordeni ilə təltif olunub. Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu ba-

rədə səərəncam imzalayıb. Qeyd edək ki, "Hilal-e Pakistan" Pakistan İslam Respublikasının ali ordenidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır.

Xalq artisti Əlibaba Məmmədovla görüş



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 10-da xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.

Qeyd edək ki, ölkənin birinci xanımının təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Toplu da ustad xanəndənin uşaq-lıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.

Mehriban Əliyeva bildiri ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən

və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.

Mehriban Əliyeva Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.

Əlibaba Məmmədov isə ona göstərilən diqqət və qayğıya görə birinci xanımına minnətdarlığını bildirib, Mehriban Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanı muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlərin görüldüyünü söyləyib.

Beşinci muğam televiziya müsabiqəsi başlayıb

Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyaşının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya müsabiqəsi başlayıb.

Müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyaşında "Mədəniyyət" kanalında birbaşa yayımlanır. Ənənəvi olaraq buillik müsabiqədə də 20 gənc yarışır.

Gənc ifaçıların çıxışlarını qiymətləndirəcək münisiflər heyətinin tərkibində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmaylova, Mənsun İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxildir.

Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın yalnız başlanğıcı idi. Çünki nəhəng "Şahdəniz" yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycanı beynəlxalq bazara nəql edəcək "Cənub" qaz dəhlizinin çəkilməsini zərurətini diktdə edirdi. Bu layihənin də həyata keçirilməsində mühüm mərhələlər var. 2011-ci

Əlaqələr müxtəlif istiqlamətlərdə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua Ollandla


keçirdiyi mütəmadi görüşlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı Fransa nümayəndə heyətinin Azərbaycanı səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə

rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsinə məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əməkdaşlığın perspektivləri müzakirə olunub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının enerji naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.

Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluqla ifadə edilib, enerji sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Cənub" qaz dəhlizi layihəsi bölgədə sabitliyə və inkişafa töhfə verəcək

Əvvəlki sah. 1-də

Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində bu gün haqqında danışdığımız "Cənub" qaz dəhlizi üçün vacib olan bir neçə mühüm mərhələləri sizə xatırlatmaq istərdim. Çünki "Cənub" qaz dəhlizi layihəsi burada – Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır. 1996-cı ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında "Şahdəniz" yatağına dair saziş imzalandı. "Şahdəniz" qaz yatağı "Cənub" qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə "Çıraq" platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyə başladı. Bu, şəxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi. Xəzər və Aralq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkilmişdir.

Bütün bu mühüm mərhələlər Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində olduqca əhəmiyyətli idi. Biz Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla birgə qarşımızda duran bütün məqsədlərə və hədəflərə nail olduq. Bu, həmçinin məhsuldar regional əməkdaşlığın gözəl nümunəsi idi. Bu halda bir-birini dəstəkləyən və bir-biri ilə əməkdaşlıq edən üç ölkə çox iddialı məqsədlərə nail oldu. Lakin bu, demək lazımdır ki, planlarımızın yalnız başlanğıcı idi. Çünki nəhəng "Şahdəniz" yatağı və Azərbaycanın digər qaz yataqları təbii qazı Azərbaycanı beynəlxalq bazara nəql edəcək "Cənub" qaz dəhlizinin çəkilməsini zərurətini diktdə edirdi. Bu layihənin də həyata keçirilməsində mühüm mərhələlər var. 2011-ci



ildə mənimlə Avropa Komissiyasının sədri cənab Barrozu arasında Bakıda "Cənub" qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan "Cənub" qaz dəhlizinin əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilir.

2012-ci ildə TransAnadolu – TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş "Cənub" qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı bizim tərəfimizdən TANAP layihəsi təqdim edildi, dərhal bütün tərəfdaşlarımızın güclü dəstəyini qazandıq. Bir sözlə, TANAP Cənub qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutur. Siz yəqin ki, bilirsiniz, artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə "Cənub" qaz dəhlizinin təməlləşmə mərasimi burada – Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün "Cənub" qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu

layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir.

Qeyd etmək istəyirəm ki, Dövlət Neft Şirkəti ilə əsas investoremuz olan bp arasında tərəfdaşlıq neft-qaz layihələrimizin həyata keçirilməsində olduqca mühüm rol oynadı. Artıq 20 ildir ki, bu tərəfdaşlıq davam edir və gələnlərdə də davam edəcək.

Bir daha deyim ki, "Cənub" qaz dəhlizi üçün resurs bazası bp-nin əməliyyatçı olduğu "Şahdəniz" yatağıdır. "Şahdəniz"dən başqa digər nəhəng qaz yataqlarını da götürsək, – yeri gəlmişkən, hesablamalarımıza görə Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur, – "Abşeron", "Ümid" və digər yataqlar "Cənub" qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcək. Çox güman ki, bu gün proqnozlaşdırdığımız rəqəmləri üstələyən daha çox hasilatımız və ixracımız olacaq.

Əməkdaşlığımızın vacib elementi, əlbəttə ki, sözlərimizin əlaqələndirilməsidir. Fikrimcə, Məşvərət Şurasının bu gün keçirilən toplantısı bu məqsədi daşıyacaq. Görülmüş və planlaşdırılmış işlər barədə təqdimat olacaq. Lakin bu layihədə iştirak edən bütün ölkələr və şirkətlər arasında əlaqələndirmə və səmərəli ünsiyyət uğurun əsas ilkin şərtlərindən biri olacaq. Əvvəlcə olduğu kimi, Gürcüstan, Türkiyə və Azərbaycan arasında aparılmış üçtərəfli əməkdaşlığa bənzər qaydada işləməliyik. Həmin üçtərəfli əməkdaşlıq və yüksək səviyyədə olan qarşılıqlı

etimad, dəstək artıq qeyd etdiyim layihəni həyata keçirməyə imkan yaratdı. Hazırda isə daha mürəkkəb vəziyyətdir. Çünki iştirakçıların və tərəflərin sayı çoxdur. Buna görə bizə maksimal səviyyədə qarşılıqlı etimad lazımdır və bir-birimizi dəstəkləməliyik. Hamımız bu layihənin həyata keçirilməsinə töhfə verməliyik ki, onu vaxtında icra edək.

"Cənub" qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanına qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Enerji resursları nəinki çıxılmaq, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilər, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir. Fikrimcə, bizim fəlsəfəmiz ondan ibarətdir ki, enerji resursları sabitliyə, proqnozlaşdırma, əməkdaşlığa və qarşılıqlı dəstəyə töhfə verməlidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyətdə, layihənin 3 komponenti arasındakı maraqlar balanslı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq.

Enerji resurslarının şəxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şəxələndirmədə öz rolunu oynayır. Şəxələndirmə haq-

qında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şəxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şəxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şəxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz – Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.

Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır. Bu gün qarşımızda ölkələrdən ibarət komanda var. Avropa Komissiyası güclü dəstəyini verir. Çox şadam ki, bugünkü görüşdə cənab Şeçovici iştirak edir. Bu, planlarımızda nəinki artırır. Çünki əminəm ki, bu layihənin həyata keçirilməsi məqsədlə nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaq. Layihə vaxtında icra olunacaq və hamımız "Cənub" qaz dəhlizinin baş tutmasını qeyd edəcəyik. Lakin buna nail olmaq üçün əlaqələndirmə, qarşılıqlı etimad və bu prosesə qoşulmuş bütün ölkələr arasında sıx qarşılıqlı əlaqə lazımdır.

Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirib, Məşvərət Şurasına işində uğurlar arzulayıb.

Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalandı.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra HakimiyyətiBaş redaktor:
Rüfət MərdanovÜnvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi,
"Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Uğurlarla zəngin mərhələ

Ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir



Fevralın 12-də Binəqədi Rayon İcra Hakimiyyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları – Mədər Musayev, Rəfael Cəbrayilov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş fəaliyyətinin məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kənd Təsəvvüf və İctimaiyyətinin İnkişafına Dövlət Dəstəyi Fondunun icra direktoru Vüqar Səfərlı, Aparatın məsul işçiləri, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsinə ithamla yad etmişlər.

Hesabat yığıncağı rayon icra hakimiyyətinin illik fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlanmışdır. İclası giriş sözü ilə açan Binəqədi RİH başçısı Xaləddin İsgəndərov bildirmişdir ki, filmdə nümayiş etdirilən tədbirlər il ərzində rayonda görülmüş işlərin yalnız kiçik hissəsidir və bütün bunlar ölkə başçısının tapşırığı əsasında həyata keçirilmişdir.

Rayonda həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri barədə yığıncaq iştirakçılarında ətraflı məlumat verən X.İsgəndərov hesabat ilində Prezident İlham Əliyevin 7 dəfə Binəqədi rayonuna gəldiyini, bir sıra mühüm sosial-mədəni və inzibati obyektlərin açılışlarında iştirak etdiyini diqqətə çatdırmışdır. Dövlət başçısının Binəqədiyə səfərlərinin hər bir rayon sakinini tərəfindən böyük sevinc və rəğbətə qarşılandığını deyən icra hakimiyyətinin başçısı bu diqqət və qayğının nəticəsi kimi mövcud problemlərin həllinin daha da sürətləndiyini, bir sıra uğurlu layihələrin gerçəkləşdirildiyini diqqətə çatdırmışdır. Hazırda abadlıq-quruculuq işlərinin yüksək tempdə davam etdirildiyini diqqətə çatdıran X.İsgəndərov rayonun qəsəbə və mikrorayonlarında bir sıra problemlərin mövcudluğunu və onların həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün söz rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci il yanvar

ayının 10-da Nazirlər Kabinetinin 2014-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini xatırladan V.İsmayılov ölkəmizin qlobal böhran şəraitində dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına görə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yerdə qərarlaşdığını deyən natiq bunu mühüm uğur kimi səciyyələndirmişdir.

Məruzədə qeyd edilmişdir ki, hesabat ilində Binəqədi rayonunun sosial-iqtisadi həyatında görülən işlərin yekunu kimi bir sıra nəticələr əldə olunmuşdur. Belə ki, sənaye sahəsində 2013-cü ilin müvafiq dövrünə nisbətən 12,4, nəqliyyat sektorunda 38,9, rabitə sektorunda 1, işə sektorunda isə 15,4 faiz artım mü-



şahidə olunmuşdur. Rayonun tikinti sektorunda, istehlak bazarında və əhaliyə göstərilən pullu xidmətlərdə 2013-cü ilə müqayisədə orta hesabla 20 faiz artım qeydə alınmışdır. 2014-cü ilin yanvar-dekabr ayları ərzində orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq, 410,3 manata çatmışdır. Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45.387 nəfər olmuş, il ərzində 5620 yeni və daimi iş yerləri açılmışdır. Əhəlinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2014-cü il ərzində 2 min 814 ailəyə və ya 11 min 356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmişdir. Eyni zamanda, il ərzində 33 min 838 pensiyaçaya xidmət göstərilmişdir. Ödənilən pensiya məbləği 82,3 milyon manat olmuşdur və bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 milyon manat çoxdur. Rayon üzrə orta pensiya məbləği artaraq 202,8 manat təşkil etmişdir.

Məruzədə bildirilmişdir ki, bu ilin yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhəlinin sayı 257 min 800 nəfər olmuşdur. İl ərzində 4 min 109 nəfərin doğumu və 1424

nəfərin ölümü qeydə alınmış, təbii artım 2 min 685 nəfər təşkil etmişdir. Bununla yanaşı, il ərzində 2 min 138 nikah və 493 boşanma faktı qeydə alınmışdır.

Çıxışını davam etdirən V.İsmayılov ölkə başçısının təşəbbüsü ilə 17 yanvar 2014-cü il tarixində "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edildiyini, sənəddə Binəqədi rayonuna aid 40 tədbirin nəzərdə tutulduğunu vurğulamışdır. O, xatırlatmışdır ki, il ərzində Dövlət Proqramına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilmişdir. 2014-cü ilin II rübündə əsaslı təmirinə başlanılmış 157 və 298 saylı orta məktəblər müasir avadanlıqlarla təchiz edilərək yeni tədris ili ərafəsində şagirdlərin

olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbülləri təşkil edilmiş, sakinlərin müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası məqsədilə "Tədbirlər Planı" təsdiq olunmuş, aidiyyəti qurumlara göndərilərək icrası nəzərdə saxlanılmışdır. Ötən il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25 görüşü və 7 səyyar qəbul – "Açıq qapı" olmaqla ümumilikdə 32 görüşü keçirilmiş, həmin tədbirlərdə 3863 nəfər iştirak etmişdir. Hesabat ilində rayon icra hakimiyyəti başçısının Aparatında 4892 vətəndaş, RİH başçısı tərəfindən isə 379 vətəndaş qəbul edilmişdir. Ötən dövr ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında və icra hakimiyyətinin digər qanunverici orqanlarında ümumilikdə 4719 müraciət daxil olmuşdur. Onlardan 3608-i ərizə, 1106-sı şikayətdir. Da-

xa olmuş şikayətlər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 vahid azdır. Şikayətlərin azalmasına səbəb rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərdir.

Məruzədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərar əsasında, ötən ilin dekabr ayının 23-də Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkiləri, ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə müşahidə edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2014-cü il üçün təsdiq edilmiş İş Planına uyğun olaraq, 2014-cü ilin cari dövründə 25 Şura iclası keçirilmiş, 51 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə olunan məsələlərlə bağlı Binəqədi RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Hesabat dövründə xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin

Azərbaycan Respublikasının Prezidenti Zati-Əliləri İlham Heydər oğlu Əliyevə MÜRACİƏT

Möhtərəm cənab Prezident!

Biz – Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ildəki fəaliyyəti barədə hesabatına həsr olunmuş geniş Şura iclasının iştirakçıları, qürur və iftixar hissi ilə qeyd edirik ki, Siz – müasir dünyanın nüfuzlu liderlərindən biri kimi, əsas ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını müasir tarixi şəraitə uyğun yaradıcılıqla və uğurla davam etdirərək, respublikamızın qısa müddətə beynəlxalq birliyi bütün istiqamətlərdə layiqli töhfələr verən, regional və global miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıtmaqdasınız.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının tərkib hissəsi olan, vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri reallığa çevrilmiş və bu layihələrin gerçəkləşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sisteminin təminatçısı qismində çıxış etməsinə imkan yaratmışdır. XXI əsrin müqaviləsi hesab edilən "Şahdəniz-2", Avropanın ən iri infrastruktur layihələrindən olan "Cənub" qaz dəhlizi layihəsi də artıq həyata keçirilməkdədir və bütün bunlar Azərbaycanı dünyada söz sahibinə çevirmişdir. Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı, Bakı şəhəri və onun qəsəbələrinin, regionların sosial-iqtisadi inkişafı, sosial yönümlü iqtisadi siyasət, həyatımızın bütün sahələrini əhatə edən köklü və uğurlu dəyişikliklər, digər çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin və proqramların icrası, Dünya İqtisadi

Forumunun hesablamasına görə ölkəmizin 38-ci pillədə qərarlaşması, bütün dünyanı bürüyən böhran şəraitində ölkə daxilində makroiqtisadi sabitliyin qorunub saxlanması, xarici siyasətdə əldə edilən uğurlar, 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi, Azərbaycanın müxtəlif beynəlxalq humanitar forumların məkanına çevrilməsi, ölkənin müdafiə qüdrətinin durmadan artırılması, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar qəti mövqə nümayiş etdirməsi deyilənlərin əyani sübutudur.

Möhtərəm cənab Prezident!

Binəqədi Rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Sizin tərəfinizdən müəyyən edilən strateji xəttə uyğun olaraq, 2014-cü ildə qarşıma qoyduğunuz vəzifələri həyata keçirməyə çalışmışdır.

Sizin tapşırığı və tövsiyələrinizə uyğun olaraq Bakı-Sumqayıt şosesi istiqamətində və Biləcəri enişində yolun hər iki tərəfi boyu landşaft memarlıq elementləri ilə zəngin olan yaşllaşdırma və yenidənqurma işləri Bakı-Şamaxı yolu ətrafında da başa çatdırılmış, əhəlinin asudə vaxtının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni müasir məhəllələr salınması istiqamətində görülən işlər 6-cı, 7-ci və 9-cu mikrorayonlarda, Biləcəri və Binəqədi qəsəbələrində davam etdirilmişdir.

Ötən il rayonumuzda ümummilli liderimizin adını daşıyan "Heydər" məscidinin, Akademik Ziya Bünyadov adına prospektdəki mürəkkəb yol ötürücüsünün, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin bazasında Sizin birbaşa tapşırığınız əsasında inşa

edilmişdir. Ötən il rayonumuzda ümummilli liderimizin adını daşıyan "Heydər" məscidinin, Akademik Ziya Bünyadov adına prospektdəki mürəkkəb yol ötürücüsünün, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin bazasında Sizin birbaşa tapşırığınız əsasında inşa

edilmişdir. Ötən il rayonumuzda ümummilli liderimizin adını daşıyan "Heydər" məscidinin, Akademik Ziya Bünyadov adına prospektdəki mürəkkəb yol ötürücüsünün, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin bazasında Sizin birbaşa tapşırığınız əsasında inşa

edilmişdir. Ötən il rayonumuzda ümummilli liderimizin adını daşıyan "Heydər" məscidinin, Akademik Ziya Bünyadov adına prospektdəki mürəkkəb yol ötürücüsünün, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin bazasında Sizin birbaşa tapşırığınız əsasında inşa

edilmişdir. Ötən il rayonumuzda ümummilli liderimizin adını daşıyan "Heydər" məscidinin, Akademik Ziya Bünyadov adına prospektdəki mürəkkəb yol ötürücüsünün, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin bazasında Sizin birbaşa tapşırığınız əsasında inşa

olunan yeni məktəb binasının, əsaslı təmirdən sonra 115 saylı məktəbin istifadəyə verilməsi 2014-cü ilin yaddaqalan hadisələrindən olmuş və bu obyektlərin açılışında şəxsən iştirak etmişiniz.

Hazırda rayonda metronun "Depo" və "Avtovağzal" stansiyalarında, "Atıcılıq" Olimpiya İdman Kompleksində, "Azortac"ın və Dövlət Qulluğu Məsələləri Komissiyasının inzibati binalarında, Ziya Bünyadov prospektində, 6-cı və 9-cu mikrorayonlarda və digər obyektlərdə inşaat işləri sürətlə davam etdirilir. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində onlarla obyekt inşa olunur, rayonun bütün inzibati ərazisində abadlıq-quruculuq işləri aparılır.

"Elektron hökumət proqramı" çərçivəsində rayon icra hakimiyyətində fəaliyyət göstərən "Sakinlərin müraciət xidməti" əhali tərəfindən rəğbətə qarşılıq, bu istiqamətdə aparılan işlər təkmilləşdirilir və inkişaf etdirilir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Sizin proqram xarakterli çıxışınızda qarşıya qoyduğunuz vəzifələrə rayon əhalisi tərəfindən böyük rəğbətə qarşılanmış və bizim əsas fəaliyyət istiqamətimizi müəyyənləşdirmişdir.

Möhtərəm cənab Prezident!

İcazə verin Sizi əmin edərkən, bütün binəqədililər bundan sonra da Sizin rəhbərliyiniz altında ölkəmizin inkişafına və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına naminə yərdənizə Sizə yərdimçi olacaq, bu yolda bütün səy və bacarığımı səfərbər edəcəkdir

Tədbirlər Planına əsasən, bu ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar 2014-cü il iyulun 1-dən "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlanıldığını deyən natiq layihə çərçivəsində təbliğat və maarifləndirmə işlərinin təşkili məqsədilə RİH başçısı Aparatının şöbələri tərəfindən bir sıra zəruri əhəmiyyət kəsb edən tədbirlərin gerçəkləşdirilməsi planını təqdimatı keçirilmişdir. Bundan başqa, layihə çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən "Ən təmiz bağça", həmçinin sahibkarlıq obyektləri arasında keçirilən "Ən təmiz sahibkarlıq obyekti" müsabiqələrinə yekun vurulmuşdur. Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində layihənin təbliğ edilməsi, sakinlərin maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər, müsabiqələr, aksiyalar keçirilmişdir və bu tədbirlər hazırda da davam etdirilir.

YAP Binəqədi rayon təşkilatı hesabat verdi

Fevralın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Partiyanın rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Şura üzvləri, ərazi-ilk partiya təşkilatlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüblər.

Hesabat iclasından əvvəl rayon partiya təşkilatının 2014-cü ildəki fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 2014-cü ildə rayon partiya təşkilatının fəaliyyətindən danışaraq: "Ötən il Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi al-

tında ölkəmizin dinamik inkişafı təmin edilib, sosial-iqtisadi həyatda böyük uğurlar qazanılıb, mühüm siyasi hadisə olan bələdiyyə seçkiləri keçirilib. Bu uğurların qazanılmasında ölkəmizin aparıcı partiyası olan YAP mühüm rol oynayıb. 23 dekabr 2014-cü il tarixdə keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərdə Binəqədi rayonu üzrə beş bələdiyyədə parti-



yamızın namizədləri inamlı qələbə qazanıblar. Ümumi göstəricilər üzrə rayonumuz respublika miqyasında öncül yerlərdə qərarlaşıb.

Hesabat dövründə rayon partiya təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata

keçirilib. Ümumilikdə rayon partiya təşkilatının təşəbbüsü ilə 86 tədbir keçirilib, ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, mətbuatla sıx əlaqələr qurulub".

Sədr 2015-ci ildə qarşıda duran vəzifələrdən danışaraq və təşkilatın fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov hesabat dövrü ərzində gənclərlə bağlı görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında danışdı. O, rayon üzrə 51 ərazi-ilk partiya təşkilatında gənclər birliklərinin yaradıl-

dığını diqqətə çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasətinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyini qeyd edib.

YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva şüranın fəaliyyətindən, həyata keçirilən sosial-humanitar aksiyalardan danışdı. O, YAP-ın sədr müavini, UNESCO və

ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu qeyd edib.

Milli Məclisin deputatı Eldar İbrahimov çıxışında Binəqədi rayonunun sürətli inkişafından, son illər rayonda həyata keçirilən böyük quruculuq və abadlıq işlərindən,



YAP Binəqədi rayon təşkilatının fəaliyyətindən danışdı. Rayonda gənclərin və qadınların fəallığını artırılması istiqamətində məqsədyönlü iş aparıldığını, fəallıq səviyyəsinin yüksək olduğunu bildirdən natiq bu təmayülün partiyanın məqsəd və məramından irəli gəldiyini vurğulayıb.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası günümüzün aparıcı qüvvəsinə, ümumən Cənubi Qafqaz regionunda ən böyük siyasi təşkilata çevrilib. Bildirilib ki, hazırda partiya gənclərin davamlı inkişafında

müstəsna rol oynayır, onlarda vətənpərvərlik duyğularının oyanmasına, milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşmasına mühüm təsir göstərir.

Rayon icra hakimiyyətinin başçısı həmçinin vurğulayıb ki, bələdiyyə seçkilərində qalib gəlmiş YAP namizədlərinin böyük əksəriyyəti gənclərdir: "Onlar müxtəlif dövlət vəzifələrində geniş təmsil olunurlar və təbii ki, bu, gənclərə göstərilən inam və etimadın nümunəsidir. Binəqədi gəncləri öz fəallıqları ilə daim fərqlənir, respublika və rayon miqyasında irəli sürülən təşəbbüsləri dəstəkləyir və üzvlərində düşüncə vəzifələri yüksək səviyyədə

yerinə yetirməyə çalışırlar. Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət ölkəmizə bütün dünyada yüksək nüfuz qazandıraraq, Dövlətimizin başçısı Azərbaycanın maraqlarını dünya birliyində uğurla müdafiə edir".

Rayon icra hakimiyyətinin başçısı yeni – 2015-ci ildə ölkəmizin çiçəklənməsi, dövlətimizin daha da güdrətlənməsi naminə partiya üzvlərinin əllərindən gələni əsirgəməyəcəklərinə əminliyi ifadə edib.

Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə vəsiqələr təqdim edilib.

Uğurlarla zəngin mərhələ

Əvvəlki səh. 3-də

Hesabat dövründə rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin siyahısı aidiyyəti üzrə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 3.4.4-cü bəndində rayon icra hakimiyyətlərinə əhalinin sıx olduğu yerlərdə elektron informasiya köşklərinin quraşdırılması tapşırılmışdır. Hazırda Binəqədi rayonu ərazisində informasiya köşkləri quraşdırılmış və sakinlərin istifadəsinə verilməkdədir. Bu köşklərdə Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətinin bir çox sahələri üzrə məlumatlar yerləşdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbər şəxslərinin qəbuluna yazılmasının daha da asanlaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Bu məqsədlə icra hakimiyyətinin elektron saytında yeni bölmə yaradılaraq sakinlərin istifadəsinə verilməmişdir. Yeni bölmənin təbiiqə ətraf və nisbətən uzaq qəsəbələrdə yaşayan vətəndaşların icra hakimiyyətinə gəlmədən RİH rəhbərliyinin qəbuluna düşməsinə, operativliyin və şəffaflığın yaradılmasına imkan yaradır: "Hələ 6 fevral 2013-cü il tarixdə "Sakinlərin Müraciət Xidməti – 1646" yaradılaraq Binəqədi rayon sakinlərinin istifadəsinə verilməmişdən öncə rayon sakinləri onları rahat edən

və maraqlandıran məsələlərlə əlaqədar ayrı-ayrı qurumlara müraciət edir, müəyyən vaxt itkisi və çətinliklərlə qarşılaşırdılar. Yeni xidmətin fəaliyyəti nəticəsində vətəndaş müraciətlərinin müasir tələblərə uyğun operativ şəkildə cavablandırılmasına, rayon sakinləri ilə əlaqələrin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə, insanları narahat edən problemlərin bir telefon zəngi vasitəsilə həllinə, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına nail olunmuşdur. Xidmət müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmişdir və 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir.

Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Binəqədi RİH başçısı Aparatına vətəndaşlardan daxil olan müraciətlərin 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz azalmasının əsas səbəblərindən biri də "Sakinlərin Müraciət Xidməti – 1646"nın uğurlu və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Ötən bir il ərzində xidmətə daxil olan müraciətlərin statistikasından istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir. 2014-cü il yanvar-dekabr ayları üzrə statistik rəqəmləri əks etdirən göstəricilərin təhlili zamanı müəyyən edilmişdir ki, daxil olmuş müraciətlərin sayı 35 min 725 olmuşdur. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,6 faiz çox olmuşdur. Bu da rəsmi qeydiyyatda olan rayon əhalisinin 14,2 faizini təşkil edir (qeyd olunmuş 69 min ev təsərrüfatının 2,28 faizini təşkil edir). Təbii ki, müraciətlərin sayının artması vətəndaşların xidmətə olan inamından irəli gəlir".

Məruzədə hesabat dövründəki uğurlarla yanaşı, ra-



yon ərazisində bir sıra problemlərin olduğu da qeyd edilmişdir: "Bunlardan biri rayon ərazisində yaşayan, 6-18 yaş arasında olan əhəlinin sayı ilə qəsəbə və sahə inzibati ərazi dairələri ərazisində mövcud ümumtəhsil müəssisələrinin sayının uzlaşmamasıdır. Aparılan təhlil zamanı ayrı-ayrılıqda hər bir qəsəbə və sahə inzibati ərazi dairələrinin ərazilərində fəaliyyət göstərən məktəblərin sayı, onların yer tutumları və təhsil alan şagirdlərin sayları müəyyən olunmuş, təhsil alan şagirdlərin sayı ərazidə yaşayan şagirdlərin sayı ilə müqayisə edilmiş, yekunda hər bir qəsəbə üçün bir sıra təkliflər irəli sürülmüşdür. Ümumilikdə, Binəqədi rayonunda 6-18 yaş arasında 41.160 nəfər əhəlinin yaşadığı, 32.542 şagird tutumlu 32 ümumtəhsil məktəbində 40.796 nəfər şagirdin təhsil aldığı, rayon ərazisində fəaliyyət göstərən məktəblər üzrə yer tutumlarından əlavə, 8254 nəfər şagirdin həmin ümumtəhsil müəssisələrində təhsil aldığı müəyyən olunmuşdur. Məktəblərdə yer tutumlarından əlavə çoxlu sayda şagirdin təhsil aldığı nəzərə alınaraq, rayon ərazisində 2 məktəbin köhnə korpusunun sökülərək yerində yeni məktəb binasının

inşası, 2 əlavə tədris korpusunun tikilməsi, əlavə olaraq 1200 və 1400 şagird yerlik iki yeni məktəbin tikintisi təklif edilmişdir. Həmçinin, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2 məktəbin köhnə binasının sökülərək 2 yeni tədris korpusunun tikintisi, 1 məktəbdə əlavə sinif otaqlarının tikintisi, həmçinin 1400 şagird yerlik iki yeni məktəb binasının inşası nəzərdə tutulmuşdur".

Bildirilmişdir ki, Binəqədi rayonu ərazisində bağça yaşlı uşaqların sayının sıxlığı və mövcud bağçalarda uşaq yerlərinin sayının az olması nəzərə alınaraq, bu sahədə təhlillərin aparılmasına zərurət yaranmışdır. Bunu nəzərə alaraq qəsəbə və sahə inzibati ərazi dairələri ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrinin və orada təhsil alan uşaqların sayı müqayisəli təhlil olunmuşdur. Aparılan araşdırmalar zamanı Binəqədi rayonunda 18.621 nəfər bağça yaşlı uşağın yaşadığı, onlardan cəmi 5131 uşağın ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

Yekun olaraq, 6 il üzrə (2008-ci ildə 3287 nəfər, 2009-cu ildə 3724 nəfər, 2010-cu

ildə 4018 nəfər, 2011-ci ildə 4130 nəfər, 2012-ci ildə 4148 nəfər, 2013-cü ildə 4596 nəfər) uşaq doğumlarının sayına və aparılmış təhlillər zamanı illər üzrə artım dinamikasına nəzər yetirilmiş, 2008-2013-cü illər arasında 1300 doğum halının çox olduğu məlum olmuşdur. Son 6 il ərzində rayon ərazisində 23.903 doğum halının qeydiyyatı alındığı və il ərzində orta hesabla 4 min uşağın dünyaya gəldiyini nəzərə alsaq, növbəti 6 il ərzində Binəqədi rayonu ərazisində 50-yə yaxın məktəbəqədər təlim-tərbiyə müəssisəsinin tikintisinə ehtiyac olduğu müəyyən edilmişdir.

Ümumilikdə, aşağıdakı problemlərin həlli diqqət mərkəzində olacaqdır:

- Biləcəri, Binəqədi, Rəsulzadə, Xocəsən və 28 May qəsəbələrində qəsəbə daxili yollara asfalt örtüyünün döşənməsi və işıqlandırılma işlərinin davam etdirilməsi;
- qəsəbələrdə su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi;
- Xocəsən, Sulutəpə və Binəqədi qəsəbələrində məktəb, uşaq bağçası və poliklinika tikintisi üçün sazlaşdırılmalı düşüncə, lakin neft çıxarılması üçün perspektivi olmayan ərazilərdən torpaq sahəsinin ayrılması;

- rayonda fəaliyyət göstərən 34 uşaq bağçasının 12-də (90, 138, 178, 210, 219, 266, 272, 274, 292, 295, 296 və "Sahil") 236 nəfər ailə tərkiibi olmaqla, 43 məcburi köçkün ailəsi yaşayır. Bu, təlim-tərbiyə prosesinə mənfi təsir göstərəcək, həm də uşaq bağçalarının tam gücü ilə işləməsinə imkan vermir. Rayonda uşaq bağçalarına ciddi ehtiyac olduğu bir vaxtda məcburi köçkün ailələrinin başqa yerə köçürülməsi əlavə uşaq yerlərinin yaradılmasına imkan verər.

- Dərnəgül yaşayış sahəsində yerləşən qəzal yataqxana binasında məskunlaşmış 10.000-ə yaxın məcburi köçkünün hissə-hissə köçürülməsi;

- rayon ərazisində mövcud mərkəzləşdirilmiş kitabxana sisteminin tərkibinə 8 filial daxildir, onlardan 7-si fəaliyyət göstərir. 6 inzibati binada fəaliyyət göstərən kitabxana filiallarından birində təmir işləri gedir, 5 mərkəzləşdirilmiş kitabxana binasının (6 filial) əsaslı təmirə ehtiyacı vardır.

- R.Aboyev adına mədəniyyət və istirahət parkı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamı ilə respublikanın qocaman və tarixi abidələri siyahısına daxil edilmişdir. Park təsərrü-

fat hesablıdır, müasir dövrün tələblərinə cavab vermədiyi üçün yenidən qurulmasına ehtiyac var.

- Sevindirici haldır ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Binəqədi əhalisinin narahat edən problemlərin bir çoxunun həlli nəzərə alınmışdır.

Məruzə ətrafında çıxış edən Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarova ötən müddət ərzində rayonda gənclərə göstərilən qayğıdan danışmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı T.Tağıyev çıxışında ölkədə gedən iqtisadi inkişaf proseslərindən söz açmışdır.

Sonra Binəqədi RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev iclasın qərar layihəsinin oxunmuşdur. Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətin mətnini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərlı çıxış edərək, fondun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Binəqədi rayonu sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat vermiş, qaliblər mükafatlandırılmışdır.

İclasla yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov cari ildə qarşıda duran vəzifələrdən danışmış və bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını vermişdir. O, məmurları daha məsuliyyətlə işləməyə, vətəndaşların problemlərinin həllində fəal olmağa çağırırmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı müşavirə keçirib



Bu günlərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərə bağlı görülmüş işlər barədə geniş təhlili yazı ilə mətbuatda çıxış edib.

S.İsmayılovun bildirdiyinə görə, 2014-cü il vətəndaşların müraciətlərinə baxılmasının təşkilində, ümumiyyətlə, vətəndaşların problemlərinin əsaslı surətdə

həll olunmasında, həmçinin onların gündəlik problemlərinə qayğı və diqqətin artırılmasında yeni bir mərhələnin başlanğıcı olub.

Ötən il rayonlar üzrə müraciətləri araşdıran şöbə müdiri əhali tərəfindən şikayətlərin azalması tendensiyasını qeyd edir. Təsədüfi deyil ki, bu tendensiyada Binəqədi rayonunun adı birinci çəkilir. Bu, rayon icra hakimiyyətinin apardığı məqsədyönlü, fəal işin nəticəsi kimi Prezident İlham Əliyevin qarşıya qoyduğu "Biz xalqa xidmət edirik" dezinin əməli surətdə

təsdiqidir.

Fevral ayının 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə bağlı müşavirə keçirilib. Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri iştirak ediblər.

Toplantıda rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının

mövcud vəziyyəti barədə danışılmış, "Azərbaycan" qəzetində dərc edilmiş "Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq" başlıqlı məqaləsi ətrafında müzakirələr aparılıb.

Müşavirəni Binəqədi RİH başçısı Xaləddin İsgəndərov açıb və bu barədə ətraflı məlumat verib. Sonra RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barədə maruzə ilə çıxış edib. Daha sonra Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov mövzu ətrafında çıxış edib.

Müşavirədə yekun nitqi söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlik, qayğıkeşlik olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsi olmalıdır.

"Ağ ölüm"lə mübarizə hər kəsin vətəndaşlıq borcudur



MAIL AĞAXANOV

Fevralın 18-də Binəqədi rayon Mərkəzi Mədəniyyət evinin inzibati binasında narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib.

İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının fəaliyyət göstərən Şuranın Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyası

də bu xəstəliklə mübarizə aparmaq əvəzinə, onun doğurduğu ağır fəsadlar cəmiyyətdən gizlədilib. İstər KİV-də, istərsə də təhsil müəssisələrində bu sahədə informasiyanın daim gizli saxlanması narkomanlığın qol-budaq atmasına səbəb olub.

Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə

Milli Təhlükəsizlik Nazirliyi Binəqədi rayon şöbəsinin rəis müavini Məzahir Xəlilov, Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elman Seyidov narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışılıb, bu sahədə koordinasiya işi vacibliyini



nın 2014-cü il ərzində gördüyü işlər müzakirə olunub. Tədbirdə Binəqədi RİH başçısının müavini, komissiyanın sədri Aygün Əliyeva, Aparatın şöbə müdirləri Yunis Hüseynov, Nuriddin Allahyarova, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, həmçinin hüquq-mühafizə orqanları və bir sıra icra strukturlarının nümayəndələri, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Aygün Əliyeva narkomanianın bütün dünyada başğarısına çevrildiyini bildirib: "Etiraf etməliyik ki, bəşəriyyət bu sağalmaz bəlanın kökünü bircə fəaliyyət gücündə deyil. Bütün dünya ölkələrinin bu problemin qarşısının alınması məqsədilə milyardlarla vəsait xərcləməsinə baxmayaraq, hələ də köklü dəyişikliklərə nail olunmayıb. Bu gün cəmiyyət ən ağır bələlərdən biri üz-üzədir.

Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, istər-istəməz, globallaşan dünya bu problemi bizim ölkəyə də ixrac edib. Təəssüf hissi ilə qeyd etməliyik ki, SSRİ dövrün-

narkomanlığa və narkomanianın dövriyyəsi ilə mübarizə tədbirləri üzrə komissiya yaradıldı. 2013-cü ildə isə Prezident İlham Əliyev tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi məhz gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə yönəlib. Gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlamlıq formalaşması naminə daşdığı ictimai məsuliyyəti dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı mübarizədə həmrəylik göstərməsi aparılan mübarizədə vacib şərtidir."

Sonra Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriddin Allahyarovun Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının 2014-cü il ərzində gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaqda çıxış edən Binəqədi rayon prokurorunun müavini Ülvi Abbasov,

və ictimaiyyətin həssaslıq göstərməsinin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, narkomaniyaya qarşı mübarizənin birinci yolu təbii ocaqlarından keçir. Məhz bu səbəbdən, orta ümumtəhsil məktəblərində şagirdlər arasında maarifləndirmə və təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda, cəmiyyət bu işdə hüquq-mühafizə orqanlarına köməklik göstərməlidir.

Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikası şöbəsinin müdiri İsa Cahanov, 179, 182 və 205 saylı məktəblərin direktorları çıxış edərək bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər.

Sonra müzakirə edilən məsələ barədə Şuranın müvafiq qərarı qəbul edildi. Tədbirin bədi hissəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Binəqədi rayon Mərkəzi Mədəniyyət Evinin akt zalında Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş "Həyatla oyun" tamaşası nümayiş etdirilib. Tamaşa tədbirdə iştirak edən məktəblilər tərəfindən böyük maraqla qarşılandı.

İctimai Şura dövlət idarəçiliyində effektivliyin yüksəlməsinə təkan verəcək

ESMİRA

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yaradılması ilə bağlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin inzibati binasında tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva bildirmişdir ki, İctimai Şura icra hakimiyyəti orqanlarında ictimai nəzarətin təmin olunması, onların fəaliyyətinin effektivliyinin artırılmasında böyük töhfə verəcək: "Ölkə vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin olunması baxımından, İctimai Şuranın yaradılması atılan əhəmiyyətli addımlardan biridir. Bu təşəbbüsü respublikamızda keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə haqqında" Qanunun tələblərinə uyğun



olaraq, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 16-da sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb. Şübhəsiz ki, bütün bunlar cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Bu qanun imkan verəcək ki, 16 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı mərkəzi və yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraların üzvü olsun, ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda sözünü desin və əhalinin qa-

nuni marağını qoruya bilsin. İnanıram ki, bu sahədə xüsusi fəallıq nümayiş etdiriləcək və dövlətimizin yaratdığı bu imkandan səmərəli şəkildə istifadə olunacaq."

Qeyd edək ki, məşvərətçi qurum kimi yaradılan İctimai Şuranın üzvləri ayırı-ayrı təşəbbüs qrupları tərəfindən irəli sürülən namizədlər arasından sərbəst, gizli səsvermə yolu ilə seçilmişlər. Binəqədi Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şura üzvləri müəyyənləşdirildikdən sonra üzvlər arasından şuraya sədr, sədrin müavini və katib seçilmişdir. Uzun illər məsul vəzifələrdə işləmiş rayon ziyalıları Aslan Mehdiyev İctimai Şuranın sədri se-

çilmişdir. Həmid Mehdiyev sədr müavini, jurnalist Fuad Hüseynzadə isə katib olmuşdur.

Tədbirin sonunda seçilmiş şəxslər onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirmiş, vətəndaşların dövlət idarəçiliyinə cəlb olunması, icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil baxımından belə bir qurumun yaradılması rayonun ictimai həyatında əhəmiyyətli addım kimi dəyərləndirmiş və İctimai Şuranın işinə töhfə vermək üçün bütün imkanlardan səmərəli istifadə edəcəklərini vurğulamışlar.

Rayon ağsaqqalları ilə görüş

Fevralın 12-də Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarova 8-ci mikrorayon Nizami Nərimanov küçəsində yerləşən "xeyir-şər" evində bələdiyyə ərazisində yaşayan ağsaqqallarla görüş keçirmişdir. Tədbirdə yeni seçilmiş bələdiyyə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin işçiləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Görüşdə çıxış edən bələdiyyə sədri bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd ərazidə yaşayan

yaşlı insanların xeyir-duasını almaq və onların iş təcrübəsindən yararlanmaqdır. Ötən ilin dekabrında keçirilən bələdiyyə seçkiləri barədə məlumat verən S.Cabbarova vurğulamışdır ki, bu seçkilərdə Binəqədi rayonu üzrə ümumilikdə 79 bələdiyyə üzvü seçilmişdir: "Ölkəmizin hər yerində olduğu kimi, bizim rayonda da seçkilər yüksək seçici fəallığı ilə keçmişdir. Rayon üzrə 54 min 344 nəfər, yaxud 36,97% seçici səsvermədə iştirak etmişdir". Bələdiyyə sədri bildirmişdir ki, bugünkü toplantı seçkidən sonra sakinlərlə ilk

görüşüdür: "Niyyətimiz ərazimizdə yaşayan ağsaqqal və ağbircəklərlə gələcəkdə görüşməyimiz işləri müzakirə edib onlardan dəyərli məsləhətlər almaqdır". O həmçinin vurğulamışdır ki, yeni formalaşmış kollektiv artıq ərazidə görəcəyi işlərə bağlı müvafiq qurumlar qarşısında təkliflərlə çıxış etmişdir.

Sonra söz ağsaqqallara verilmişdir. 8-ci mikrorayon sakini Telman Hətəmov bildirmişdir ki, o, yeni bələdiyyə sədrinin fəaliyyətinə yaxından bələtdir: "Bundan öncə Sitarə xanım Binəqədi Rayon İcra Hakimiyyəti baş-

çısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsinin nümayəndəsi işləmiş və gördüyü işlər göz önündədir. Çox yaxşı halıdır ki, o, bələdiyyə sədri seçildikdən sonra ilk olaraq bizlə görüşə gəlib. Mən ona ağsaqqallar adından uğurlar arzulayıram."

Tədbirdə çıxış edən digər ağsaqqallar – Aydın Əliyev, Niyazi İsgəndərov, Fərhad Quliyev və başqaları ərazidəki mövcud problemlərdən danışmış və təkliflərini səsləndirmişlər. Sonda bu cür görüşlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.



Binəqədi sakinləri kütləvi tibbi müayinədən keçirlər

MƏL AĞAXANOV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsində qarşıya qoyduğu mühüm vəzifələrdən biri də vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatı, müayinə və müalicə işlərinin mükməlləşdirilməsidir.

Fevralın 2-dən mayın 2-dək əhalinin icbari tibbi müayinəsi ilə bağlı ölkə başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən də operativ tədbirlər görülür. Rayon ərazisindəki bütün səhiyyə ocaqlarında əhalinin tibbi profilaktik müayinədən keçməsi üçün lazımı şərait yaradılıb. Rayonda fəaliyyət göstərən xəstəxana, poliklinika və həkim məntəqələrinin tibb işçiləri bu nəticəni əksini müvafiq şəkildə həyata keçirməsinə cəlb olunublar. Məqsəd əhalinin sağlamlığını qorumaq, hər hansı xəstəliklərin erkən mərhələdə aşkar edilərək qarşısının alınmasıdır.

Artıq aksiyanın ilk günündən fevralın 14-dək 23 min 62 nəfər sakin rayon ərazisindəki tibb ocaqlarına müraciət edərək müayinədən keçiblər. Bu barədə qəzətimizə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyəti və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev məlumat verib. Onun bildirdiyinə görə, müayinələr zamanı 1382 nəfərdə müxtəlif xəstəliklər

aşkar olunub. Bu xəstəliklər sırasında, əsasən, tənəffüs yolları və qan dövranı problemləri üstünlük təşkil edir.

M.Ə.Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində aparılan tibbi müayinə aksiyası sakinlərin müvafiq və fəal iştirakı ilə seçilib. Bu tibb ocağının şöbə müdiri İsa Cahanoğlu bizimlə söhbət zamanı bildirdi ki, 3 ay

müddətində əhalinin icbari disbanirizasiyasının aparılması işinə başlanılıb. Bu iş uğurla həyata keçirilir. Ərazidə məskunlaşan insanlar, idarə və müəssisələrdə çalışanlar planlı şəkildə poliklinikaya dəvət olunur, tibbi müayinədən keçirirlər. Şöbə müdirinin sözlərinə görə, fevralın 14-nə qədər 2850 vətəndaş tibbi müayinədən keçib. Onların 60-da müxtəlif xəstəliklər aşkar olunub, 11 nəfər stasionar müalicəyə göndərilib. Şöbə müdiri onu da vurğuladı ki, səhiyyə müəssisəsi zəruri tibbi avadanlıq və dərman preparatları ilə təchiz olunub. Burada yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət sayyar həkim briqadaları hər gün yaşlı və əlil insanları evlərində müayinədən keçirirlər. Xəstəliyi aşkar olunan sakinlər ambulator və stasionar müalicəyə cəlb olunur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və RİH başçısı Aparatının məsul əməkdaşları 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika



şöbəsində təşkil olunan aksiyanın gedişini izləyiblər. Tibbi müayinəyə gələn sakinlərin onların sağlamlıqlarına göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Ölkə başçısının əhalinin sağlamlığına diqqətlə yanaşdığını vurğulayan rayon sakini Firuz Əhmədova müxtəlif müayinələrdən keçdiyini deyib: "Bunun üçün sakinlər adından Prezident İlham Əliyevə sonsuz təşəkkürümüzü

bildiririk". Binəqədi qəsəbə sakini Zulfiyə Quliyeva bu aksiyanın bütün insanların sağlamlığı üçün böyük bir humanitar təşəbbüs olduğunu dilə gətirib: "Sağlam bədəndə sağlam ruh olar" – deyiblər. Ötən il də ölkə Prezidentinin təşəbbüsü ilə bu cür nəticəyə təşkil olundu və biz tibbi müayinədən keçdik. Sağlamlığımızı göstərdiyi diqqət və qayğıya görə dövlət başçımıza minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, vətəndaşların sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Sağlamlıq aylığı çərçivəsində sakinlər 9, 10, 15, 25, 27, 35 və 6 nömrəli birləşmiş şəhər poliklinikalarında, habelə Xocəsən Sağlamlıq Mərkəzində müayinə olunur, o cümlədən ultrasəs müayinəsinə cəlb edilir.

MKTB abadlıq-quruculuq işlərində yaxından iştirak edir



Ötən həftə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) 2014-cü il ərzində görülmüş işlərə dair hesabat yığıncağı keçirilib. İclasda Rayon təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Mənzil İstismar Sahələrinin rəisləri və sakinlər iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən MKTB-nin rəisi Azər Məmmədov bildirdi ki, hazırda Birliyin xidmətində 62 mindən çox sakinin yaşadığı 402 bina var. Onlardan 269-u çoxmənzilli yaşayış binasıdır. Bu binalarda 22 min 498 mənzil mövcuddur. A.Məmmədov vurğulayıb ki, qurum öz fəaliyyətini Binəqədi Rayon İcra Hakimiyyətinin, eləcə də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin təsərrüfat fəaliyyəti prinsipləri əsasında qurmağa çalışır.

Məruzədə qeyd edilib ki, ötən il ərzində Binəqədi rayonunda həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində MKTB-nin xidməti ərazisinə aid binaların fasadlarında, girişlərdə, pilləkən qəfəslərində əsaslı və cari təmir işləri aparılıb, məhəllələrdə və girişlərdə su xətləri yenilənib, binaların yuxarıq, çardaqlı dam örtükləri, novalçaları, su axıdılan boruları təmir edilib.

A.Məmmədov onu da qeyd edib ki, ötən il 6, 7, 8, 9-cu mikrorayonlarda və Biləcəri qəsəbəsindəki 5057/68-ci məhəllədə ümumilikdə 297 mənzilin yumşaq dam örtüyü dəyişdirilib. 34 yaşayış binasının 143 gi-

rişinin, günlüklərinin, pilləkən qəfəslərinin cari və əsaslı təmir işləri həyata keçirilib. Pilləkən qəfəslərində 2758 kvadratmetr pəncərə yenisi ilə əvəz olunub. Bu işlər İ.Dadaşov küçəsi 91, 91a, S.S.Axundov küçəsi 4, H.Babaşov küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20, 21, Ə.Naxçıvani küçəsi 27, 28, 29, İ.Həşimov küçəsi 2/10, Azadlıq prospekti 163, 165, 167, 187, 191, Biləcəri qəsəbəsi 5057/68, məhəllə 11 və 12 saylı binalarda aparılıb. Bütün bu işlərlə yanaşı, "Azərsu" ASC-nin sifariş əsasında 8-ci mikrorayon ərazisində Azadlıq prospekti boyunca, Ə.Naxçıvani küçəsi, Z.Bünyadov prospekti, C.Hacıbəyli, Ş.Rəhimov və A.Kunanbayev küçələrində içməli su xətləri zirzəmidən çıxarılaraq məhəllə daxilindən çəkilib, mənzillərə girişlərdən su xətləri çəkilərək sayğaclandırılıb.

Bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin sifariş əsasında ərazilərdə və məhəllələrdə il ərzində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib. Belə ki, 8-ci mikrorayon N.Nərimanov küçəsi 85, 87, Azadlıq prospekti 28, 30, 9-cu mikrorayon A.Məmmədov 69, 143, 119, 115, H.Babaşov küçəsi 20 və 21, Biləcəri qəsəbəsi 5057/68 məhəllə 11, 12, 6-cı mikrorayon 205 b saylı binaların hündürləri abadlandırılıb. Yeni tikilmiş "Heydər" məscidinə gedən dairəvi yolun ətrafı tam olaraq yenidən qurulub. Məhəllələrdə aparılan abadlıq və quruculuq

işləri zamanı, ilk növbədə, ərazidə olan quru ağaclar kəsilib, hündür ağaclar budanıb. Sonradan həmin binaların hündürlərinə yeni ağaclar və bəzək kolları əkilib, ərazi tam abadlaşdırılıb.

Məruzədə vurğulanıb ki, il ərzində RİH-in sifariş əsasında müasir landşaft memarlığı əsasında 16118 kvadratmetr ot örtüyü salınıb, abadlaşdırılmış hündürlərdə 30 ədəd müasir tipli günlük quraşdırılıb, 118 ədəd müasir tipli oturmaq və 132 ədəd müasir tipli urna qoyulub. 7/19, 77, 26, 99, 143, 115, 119, 69, 205, 85, 87 saylı və digər binaların hündürlərində, ümumilikdə, 32 ədəd müxtəlif növ uşaq-əyləncə elementləri quraşdırılıb. Hesabat ilində ümumilikdə MKTB-nin xidməti ərazisində 11 binanın hündürləri abadlaşdırılıb.

Ötən il 6, 7, 8, 9-cu mikrorayon ərazilərində və Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə 130 ədəd yeni işıq dirəkləri kəmərləndirilərək istismara verilib, məhəllədəxili yollara 86875 kvadratmetr asfalt örtüyü salınıb, 2 "xeyir-şər" evi təmir olunaraq sakinlərin istifadəsinə verilib. Ötən müddət ərzində Z.Bünyadov prospekti boyunca Ə.Naxçıvani, İ.Cümüşüdoğ, R.Behbudov küçəsində olan yaşayış binalarının fasadlarında genişmiqyaslı əsaslı təmir işləri aparılıb.

Hesabat dövründə Birliyin xidməti ərazisində "Bakılıft" İB-nin "Bakimənzilavtomatika" və "Bakılıft-1" idarələri tərəfindən 742 lif-

tə xidmət göstərilib. Ərazidə 25 ildən artıq işləyən və istismar müddətini başa vurmuş 431 liftin 10-u yenisi ilə əvəz edilib, 38 lift isə əsaslı təmir olunub. Məruzədə həmçinin bildirilib ki, ötən il 11 min 425 mənzilin tüstü və ventilyasiya kanallarına baxış keçirilib, 1418 mənzildə tüstü kanalı təmizlənib. Ərazidə istilik təchizatının yaxşılaşdırılması üçün 6-cı mikrorayonda məhəllədəxili xətlər yenilənib. Ə.Naxçıvani və Ş.Rəhimov küçəsində 2 ədəd modul tipli istilik qazanxanası tikilərək istifadəyə verilib.

Mənzil-Kommunal Təsərrüfat Birliyinin öz fəaliyyətində "Təmir Binəqədi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planından irəli gələn məsələləri daim nəzərə alaraq saxladığını söyləyən məruzəçi xidmətin işçiləri tərəfindən hər gün 3 milyon 178 min kvadratmetr ərazinin süpürüldüyünü və toplanmış zibilin nəqliyyat sahəsinin xüsusi texnikaları vasitəsilə daşınaraq Balaxanı poliqonuna təhvil verildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, 2014-cü il ərzində vətəndaşlardan Binəqədi Rayon İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və müxtəlif təşkilatlardan Birliyə ümumilikdə 760 müraciət daxil olub. Onlardan 230-u şikayət, 83-ü xahiş, 243-ü məhkəmə orqanlarına müraciət, 59-u sərəncam və əmr, 204-ü məlumat xarakterlidir. Həmin müraciətlər, əsasən, dam örtüyünün təmiri, istilik təchizatı, su-kanalizasiya xətlərindəki nasazlıqlar, mənzilin təmiri, evinə qonşu tərəfindən su sızması, liftin işləməməsi, həyətində abadlaşdırılması və digər məsələlərə bağlı olub. Daxil olan vətəndaş müraciətlərində qaldırılmış məsələlərdən 512-i müsbət həll edililib, 148-i üzrə müvafiq izahat verilərək aktlar tərtib olunub, 30 ərizə isə aidiyyəti təşkilatlara göndərilib. MKTB rəisi vətəndaşların ərizə və şikayətlərinə baxılmasının, qaldırılan problemlərin operativ həllinin Birlik üçün prioritet olduğunu deyib.

Xocəsən bələdiyyəsində sakinlərlə görüş



SİYAVUŞ ƏMİRLİ

Binəqədi rayon Xocəsən bələdiyyəsində yeni seçilmiş bələdiyyə sədri Anar Abbasov və bələdiyyə üzvlərinin qəsəbə sakinləri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan bələdiyyə sədri Xocəsən bələdiyyəsinin 2003-cü ildə yaradıldığını xatırladı.

Onun sözlərinə görə, bələdiyyənin inzibati ərazisi 3 qəsəbədə – Xocəsən, Sulutəpə və 28 May qəsəbələrindən ibarətdir. Qəsəbənin inzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hazırda tam olaraq bir-biri ilə birləşib. Xocəsən qəsəbəsinin ərazisi 18 kv.km olmaqla rayon mərkəzindən 9 km. məsafədə yerləşir. Hər iki qəsəbədə rəsmi qeydiyyatda olan əhalinin ümumi sayı 21564 nəfər, faktiki isə 50 min nəfərdən çoxdur. Qəsəbədə 3 orta məktəb, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi, qəsəbə klubu və 1 kitabxana, 10-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir.

A.Abbasov yeni formalaşmış bələdiyyənin strukturuna haqqında məlumat verərək sədr müavini Mafəddin Hümətov və İsbəndiyar Xankişiyev, habelə digər bələdiyyə üzvlərini görüşü iştirakçılara təqdim edib: "Xocəsən bələdiyyəsinin 15 üzvü var. Bələdiyyədə 6 daimi komissiya, 4 şöbə fəaliyyət göstərir, 9 qulluqçu çalışır".

Bələdiyyə sədri son dövrlər Sulutəpə qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə də

məlumat verib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun 28 May, Xocəsən, Sulutəpə qəsəbələri ərazisində keçən hissəsində landşaft memarlığı üslubunda quruculuq işləri görülüb. Qəsəbə ərazisində yolboşu yaşıllıq zolaqları salınıb. Evlərin dam örtükləri, darvazaları, hasarları təmir olunaraq müasir formaya uyğunlaşdırılıb. Qəsəbənin abadlaşdırılması istiqamətində işlər davam etdirilməkdədir.



Anar Abbasov qəsəbədə mövcud olan problemlər, görüləsi işlər haqqında danışdı. Bildirdi ki, sakinləri ən çox narahat edən problemlər kanalizasiya, yol və su ilə bağlıdır. Bu problemlər rayon icra hakimiyyətinin dəstəyi ilə təcridən aradan qaldırılıb.

Bundan əlavə, qəsəbə ərazisində yeni kanalizasiya infrastrukturunun yaradılması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülməkdədir. Bunlardan biri də "Xırdalan-Xocəsən tipli kanalizasiya kollektorunun tikintisi" layihəsidir. Yekunlaşmaqda olan yeni layihə çirkab sularının Lökbatan istiqamətində

özəximli rejimdə nəqlini nəzərdə tutur. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınaraq Xocəsən təpəlikləri altında tipli kollektorun tikintisi aparılır. Layihəyə əsasən, ümumi uzunluğu 14.750 metr olan tunnel 32-49 metr dərinlikdə yerləşir. Tunnelin 7.400 metrlik hissəsi 2200 mm, 7.350 mm diametrdir. Xırdalan-Xocəsən tipli kanalizasiya kollektoru istismara verildikdən sonra Xırdalan



şəhərində və ətraf yaşayış məntəqələrində, həmçinin Qaradağ, Binəqədi, Yasamal və Səbail rayonlarının bir hissəsində toplanan çirkab sular Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən su-təmizləyici qurğuya ötürüləcək. Burada tullantı suları təmizlənilib zərərsizləşdirildikdən sonra dənizə axıdılacaq. Bununla da qəsəbədə mövcud olan su-kanalizasiya problemi birdəfəlik həllini tapmış olacaq.

Görüşün sonunda qəsəbə sakinlərindən Allahverdi Mirzəyev, Rəşid Məmmədov, Rafiq İsmayilov, Nazim Qasimov, İman Rəhmanov və başqaları çıxış edərək yeni seçilmiş bələdiyyə üzvlərinə uğurlar arzulayıblar.

“BAKI-2015” AVROPA OYUNLARINA DOĞRU...

“Avropa Oyunları bizim üçün həm uğur, həm də şansdır”

ESMİRA URUCOVA

Hər keçən gün bizi paytaxtımızda təşkil olunacaq ilk Avropa Oyunlarına daha da yaxınlaşdırır. Rubrikamızın budəfəki qonağı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovdur.

– Fərid müəllim, ölkə ictimaiyyətinin diqqəti iyun ayında Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarına yönəlmişdir. Bu yarışların paytaxtımızda keçirilməsi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

– Hər bir azərbaycanlı kimi, mən də fəxr edirəm ki, ilk Avropa Oyunları doğma şəhərimizdə təşkil olunacaq. Bu hadisə respublikamızın idman tarixində özünəməxsus iz qoyacaq. Avropa Oyunları kimi mötəbər yarış ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün həm uğur, həm də gələcəyə hesablanmış bir şansdır. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakının Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün iki dəfə namizədliyi irəli sürüldü. Hesab edirəm ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik və ölkəmizin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün şansı daha da artacaq.

Məlumdur ki, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva 2002-ci ilin sonlarında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Həmin dövrdən başlayaraq gimnastika sahəsində mühüm irəliləyişlər nəzərə çarpmağa başlamışdır. 2005-ci ildə Bakıda təşkil olunmuş bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanı da daxil olan ilk dünya çempionatı idi. Ondan əvvəl isə bu yarışa hazırlıq məqsədilə 2003, 2004 və 2005-ci ilin əvvəllərində 3 dəfə Dünya Kubokunun mərhələ yarışları Azərbaycanı təşkil olunmuş, 2007, 2009 və 2014-cü ildə paytaxtımızda Avropa



çempionatı keçirilmişdir. Bütün bunlar ölkəmizdə gimnastikanın populyarlaşmasında böyük rol oynamışdır. Onu da deyim ki, Azərbaycan bədii gimnastika üzrə Avropa çempionatını 3 dəfə keçirmiş yeganə ölkədir. Ötən il Milli Gimnastika Arenasında Avropa çempionatının yüksək səviyyədə təşkilini xarici mütəxəssislər də xüsusi vurğulamışdılar. Çempionatda 33 ölkədən 200-dən artıq gimnast bacarığını nümayiş etdirmişdi. Bu, Azərbaycanda gimnastika üzrə irimiqyaslı yarışların keçirilər biləcəyinin göstəricisidir.

Sözsüz ki, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilini ölkəmizin dünyadakı nüfuzunu yüksəldir və beynəlxalq qurumların bizə olan etimadını artırır.

– Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Bununla bağlı hazırlıq işləri necə gedir?

– Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında gimnastikamızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirilir. İdmançılarımız yarışlara ciddi şəkildə hazırlaşır. Komandamızın Avropa Oyunlarında yüksək səviyyədə çıxışı üçün lazımı işlər görülür. Mart ayında Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən gimnastika üzrə açıq Azərbaycan çempionatının keçirilməsi planlaşdırılır. Avropa Oyun-

ları çərçivəsində eyni vaxtda gimnastikanın 6 növü üzrə yarışların keçirilməsi təminatı təmin ediləcək. İndiyədək bu formatda yarışlar nə Avropa, nə dünya çempionatlarında, nə də Olimpiya Oyunlarında keçirilib. Akrobatika və aerobika idman növləri Olimpiya Oyunlarında yer almada da, Avropa Oyunlarının proqramına salınıb. İdman gimnastikası üzrə kişi və qadınlar arasında yarışların eyni vaxtda keçirilməsi qərar alınıb. Bədii gimnastika və akrobatika, həmçinin batut və aerobika yarışları da eyni gündə qarışıq şəkildə təşkil olunacaq. Yarışların bu cür formatda keçirilməsi mübarizəni daha da maraqlı və rəngarəng edəcək.

Federasiyada hər bir idman növü üzrə yığma komandanın hazırlığına xüsusi diqqət yetirilir. Proqramda yer alan 3 idman növü (aerobika, qadın idman gimnastikası və batut) bizim üçün yenidir. Bu növlərdə qısa müddət ərzində yüksək səviyyəli idmançı yetişdirmək bir qədər çətindir. Buna görə də bəzi növlərdə legionerlərdən istifadə olunacaq. Artıq bir sıra yarışlarda xaricdən dəvət olunmuş idmançılar sınaqdan keçirmişdir.

Qadın idman gimnastikasında formata görə 3 idmançı çıxış edə bilər. Bu idman növü üzrə milli komandaya cəlb olunmuş idmançılar yığmanın heyətində Avropa və dünya çempionatlarında qüvvələrini sınayıblar. Bu növ

niki estetikə, “Gəmi”, “Avto”, “Raket”, “Təyyarə modelçiliyi” və s. adlar üzrə dərnəklər fəaliyyət göstərir. 19 dərnək üzrə 74 qrupun tərkibində 1000-dən çox yeniyetmə və gənc burada asudə vaxtını səmərəli keçirir. Bacarıqlı uşaqlarla 31 müəllim məşğul olur.

Mərkəzdə, həmçinin, gənc turistlər və diyarşünaslıq bölməsi mövcuddur. Bölmədə aparılan işlərin başlıca məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyəti, ədəbiyyat və incəsənətimizi gənc nəsle öyrətmək, onlara vətənimizin flora və faunası haqqında bilik vermək, tarixi abidələrimizi qorumaq, vətəne məhəbbət hissi aşılamaqdır. Bundan başqa, respublikamızın tarixini, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmış, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil olunur.

27 saylı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 11 adda dərnək mövcuddur. Burada 1017 nəfər şagird müxtəlif

üzrə gimnastikamızın medal qazanacağına ümidlərimiz var. Kişi idman gimnastikası da çətin idman növüdür. Burada idmançının zədə almaq ehtimalı yüksəkdir. Hazırda yığmamızın bir neçə üzvü zədəlidir. Bu növdə də yəqin ki, legionerlərin köməyinə ehtiyac duyulacaq.

Batut idman növündə 2 qadın və 2 kişi idmançı ilə iştirak edəcəyik. Akrobatika gimnastikası üzrə idmançılarımız qarışıq cütlüklərin yarışında və qadınların qrup hərəkatlarında mübarizə aparacaqlar. Bədii gimnastika üzrə fərdi növlərdə iki idmançının və qrup hərəkatları üzrə yığma komandanın çıxışı nəzərdə tutulub. Aerobika növü üzrə 6 idmançımız qrup hərəkatları və qarışıq cütlüklərin yarışında qüvvələrini sınayacaqlar. İdmançılarının seçimi ilə bağlı son qərar isə mart ayında elan olunacaq.

– Avropa Oyunlarında gimnastika üzrə neçə medala ümid bəsləyirsiniz?

– Şübhəsiz ki, hər bir ölkə kimi, istərdik ki, Avropa Oyunlarında medallar qazanaq. Sadəcə olaraq, bəzi idman növlərində şansımız çox, bəzilərində isə bir qədər azdır. Avropa Oyunlarına kimi müxtəlif növlərdə gimnastikamız mötəbər yarışlarda iştirak edəcəklər. İdman gimnastikası üzrə kişi və qadınlar arasında Avropa və dünya çempionatlarında və ölkədə xil yarışlarda idmançılarımızı bir daha sınaqdan keçirəcəyik. Aerobika idman növündə medal iddiasında olmasaq da, idmançılarımızdan yaxşı çıxış gözləyirik. Digər növlərdə isə gimnastikamızın medalçılar sırasında olmaları ehtimalı daha yüksəkdir.

Əlbəttə, medalların qazınması idmançılarımızın hazırlıq səviyyəsindən, psixoloji durumundan da asılı olacaq. Respublikamızda gimnastika idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. İdmançılarımızın yaşayışı, qidalanmaları, həkim nəzarətindən keçmələri üçün bütün imkanlar mövcuddur. İnanıram ki, gimnastikamız I Avropa Oyunlarında onlara bəslənən ümidləri doğrultacaqlar.

– Fərid müəllim, son illərdə ölkəmizdə gimnastika idman növünün populyarlaşmasının səbəbini nədə görürsünüz?

– Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü yüksək sürətlə inkişaf etmişdir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın səmərəli və məsuliyyətli fəaliyyəti nəticəsində bu idman növü respublikamızda çox populyarlaşmışdır: uşaq, yeniyetmə və gənclər gimnastika növləri üzrə bölmələrə axını artmışdır. Maddi-texniki bazanın gücləndirilməsi, kadr islahatlarının aparılması bu sahədə uğurları təmin edir.

Federasiyanın rəhbərliyi gimnastikanın inkişafı, kütləvilik üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini gücləndirir. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda Bakıtrafi qəsəbələrində və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onları müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. Paytaxtda ən müasir tələblərə cavab verən Milli Gimnastika Arenası istifadəyə verildikdən sonra bu idman növü ilə məşğul olanların sayı daha da artıb. Burada gimnastikanın bütün növlərində məşq etmək üçün yüksək səviyyəli şərait yaradılıb. Əlbəttə, kəmiyyət artıqca, idmançılar yetişdikcə keyfiyyət də yüksəlməyə başlayır. Ötən ilin iyun ayında bədii gimnastika üzrə XXX Avropa çempionatının yüksək səviyyədə təşkilinə idman növünün ölkəmizdə sürətli inkişafını bir daha nümayiş etdirdi. Əldə olunan uğurlar göstərir ki, gimnastikanın inkişafına göstərilən diqqət və qayğı bəhrəsini verməkdədir. Xatırladıq ki, 2014-cü ildə keçirilən yarışlarda gimnastikamız 114 medal qazanıblar. Bunlardan 42-si qızıl, 30-u gümüş, 42-si isə bürünc medaldır.

Gənclər təlimlərdə iştirak ediblər



ESMİRA

Fevralın 7-dən 14-dək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində layihə iştirakçılarında “Dağ-mədən sənayesinin fond birjalari ilə qarşılıqlı əlaqəsi”, “Dünya fond birjalari bazarı” mövzularını üzrə təlimlər keçirilmişdir. Təlimlərdə ekspert qonaq qismində “Imperia Group” şirkətinin prezidenti Ramin Əhmədov və “Ingenious Financial Solutions” şirkətinin təsisçisi Emin Əliyev iştirak etmişlər.

Təlimlərin gedişində layihə iştirakçılarında dünya fond birjalari haqqında, burada aparılan əməliyyatlar, birjalarda baş verən dəyişikliklərin qiymətləndirilməsi haqqında ətraflı məlumat verilmişdir.

Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd iqtisadi yönümlü ixtisaslar üzrə təhsil alan

istedadlı və yüksək analitik düşüncə tərzli olan tələbələrini bir araya gətirməkdən ibarətdir. Layihəyə seçim iki mərhələdə aparılmış, iştirak üçün müraciət etmiş 156 nəfər gənc içərisindən 90 nəfər müsahibə mərhələsinə dəvət edilmişdir. Sonda 20 nəfər gənc bu layihənin iştirakçısı olmaq hüququnu qazanmışdır.

Layihə iştirakçıları hər birində 5 nəfər olmaqla 4 komandadan – “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara manat”, “Gənc analitiklər” – ibarətdir. Komandalay layihənin gedişində onlara araşdırılmaq üçün verilmiş müxtəlif iqtisadi mövzuların təhlilini aparır, həmin mövzulara uyğun təqdimatlar hazırlamaqla bərabər, müxtəlif təlim və seminarlarda iştirak edirlər.

Layihə müddətində müxtəlif sənaye müəssisələrinə ekskursiyaların təşkil olunması da nəzərdə tutulmuşdur.

Binəqədi rayonunda növbəti təmizlik aksiyası



MAIL AĞAXANOV

Fevralın 14-də “Bakı-2015” I Avropa Olimpiya Oyunlarına hazırlıq məqsədilə reallaşdırılan “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayonun Biləcəri qəsəbəsində təmizlik aksiyası keçirilib.

Qeyd edək ki, bu cür aksiyaların təşkilinə artıq çox əhəmiyyət verilib. Tədbir

üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənilib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasını asanlaşdırmaq məqsədilə ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə tutulmuş konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan məişət tullantıları xüsusi



də Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri ilə yanaşı, yerli bələdiyyələrin, həmçinin rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da fəal iştirak ediblər.

Aksiya çərçivəsində qəsəbə ərazisindən keçən dəmiryol xətlərinin ətrafında təmizlik və abadlıq işləri aparılıb, ərazi ətraf mühit, insan sağlamlığı

nəqliyyat vasitələri ilə ərazidən daşınıb.

Ərazinin tullantılardan təmizlənməsi sakinlər tərəfindən də razılıqla qarşılanıb, onlar aksiya təşkilatçılarında minnətdarlıqlarını bildiriblər.

Sonra çay süfrəsi arxasında rayon MKTB-nin işçisi, təmizlik sahəsində 35 il əmək fəaliyyəti olan Rosa Elyazovanın 60 yaşı qeyd olunub.

Gənclərin asudə vaxtı səmərəli təşkil olunur

Yaradıcılıq mərkəzləri uşaqları zərərli vərdislərdən çəkindirir

ESMİRA

Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlıqlarının təmini, habelə onların intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, istedadlarının üzə çıxarılması və fiziki cəhətdə sağlam böyümələri baxımından məktəbdənkənar tədris müəssisələrinin fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Uşaqlar müxtəlif dərnəklərdə bacarıqlarını göstərir, fərdi xüsusiyyətləri ilə yaşdılarında fərqlənir, gələcəkdə hansı peşəni seçəcəklərinə dəqiq qərar verirlər.

Bələ tədris müəssisələrində uşaq-gənclər yaradıcılıq sarayları və evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat mərkəzləri aiddir. Gənc nəsil bu cür təhsil müəssisələrinin xidmətindən güzəştli şərtlərlə istifadə edirlər. Bu cür müəssisələrin başlıca fəaliyyət istiqamətlərini müxtəlif dərnəklər, mə-

dəni-kütləvi tədbirlər, müsabiqələr, idman yarışları təşkil edir.

Paytaxtın Binəqədi rayonunda da yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil daim diqqət mərkəzində saxlanılır. Rayon ərazisində bir neçə uşaq-gənclər yaradıcılıq mərkəzi, idman və şahmat klubları mövcuddur. Bu qurumlar fəaliyyətlərini müasir dövrün tələbləri səviyyəsində quraq gənc və yeniyetmələrin zərərli vərdislərdən uzaq olmalarına, mənəvi-intellektual səviyyələrinin artmasına kömək olurlar.

Biləcəri qəsəbəsində yerləşən 26 saylı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi (UGYM) 1988-ci ildən fəaliyyətə başlayıb. Burada texniki, bədii, estetik və təbii incəsənət bölmələri çərçivəsində “Bacarıqlı əllər”, “Bədii qıraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, “Məktəb teatri”, “Rəqs”, “Nağara”, “Qarmon”, “Dizayner”, “Tex-

niki estetikə”, “Gəmi”, “Avto”, “Raket”, “Təyyarə modelçiliyi” və s. adlar üzrə dərnəklər fəaliyyət göstərir. 19 dərnək üzrə 74 qrupun tərkibində 1000-dən çox yeniyetmə və gənc burada asudə vaxtını səmərəli keçirir. Bacarıqlı uşaqlarla 31 müəllim məşğul olur.

Mərkəzdə, həmçinin, gənc turistlər və diyarşünaslıq bölməsi mövcuddur. Bölmədə aparılan işlərin başlıca məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyəti, ədəbiyyat və incəsənətimizi gənc nəsle öyrətmək, onlara vətənimizin flora və faunası haqqında bilik vermək, tarixi abidələrimizi qorumaq, vətəne məhəbbət hissi aşılamaqdır. Bundan başqa, respublikamızın tarixini, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmış, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil olunur.

27 saylı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 11 adda dərnək mövcuddur. Burada 1017 nəfər şagird müxtəlif

bölmələr üzrə bacarıqlarını nümayiş etdirir, onlarla 32 müəllim məşğul olur. İl ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar təşkil olunur. Mərkəzdə, həmçinin, “Sağlam həyat təzi” və s. mövzularda məşğələ və seminarlar keçirilir, narkomaniya və alkoqolizm mübarizə üzrə maarifləndirmə işləri aparılır. Dərnək rəhbərləri məşğələlərin məzmununun yeniləndirilməsi, müasir tələblərə cavab verən yeni tədris planı və proqramlarının hazırlanması istiqamətində fəal çalışırlar.

Mərkəzdə texniki bölmələrə cəlb olunan uşaqların yaradıcılıq potensiallarının inkişafına, onların ixtiraçılıq qabiliyyətinin üzə çıxarılmasına ciddi nəzarət olunur. Burada “İbtidai texniki modelçilik”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “Gəmi”, “Raket”, “Təyyarə” modelçiliyi, “Texniki estetikə”, “İnformatika” və s. dərnəklər fəaliyyət göstərir. Bu cür dərnəklərdə məşğul

olan məktəblilər təhsil ocaqlarında riyaziyyat, informatika, fizika dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.

Ekoloji tərbiyə gənc nəsilə erkən yaşlarından bu sahədə təfəkkürün, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalaşması baxımından əhəmiyyətlidir. Yuxarıda adlarını qeyd etdiyimiz yaradıcılıq mərkəzlərində gənc nəslin ekoloji təlim və tərbiyə işinin müasir tələbləri səviyyəsində həyata keçirilməsi, ekoloji biliklərin təbliği istiqamətində də işlər aparılır. Burada şagirdlər ekoloji problemlərin yaranma səbəblərini öyrənir, onların həlli yollarını axtırır, müstəqil fikir yürütməkdə və ətraf mühitin mühafizəsində əməli bacarıqlar qazanırlar. Yaradıcılıq mərkəzlərində gənc təbiətçilərin ekoloji hərəkətini genişləndirmək məqsədilə “Ətraf mühit və biz”, “Təbiətin dostları” mövzusunda təlim və seminarlar da təşkil olunur.

→ iqtisadiyyat

Azərbaycan Yaponiya şirkətlərinin marağında...

Fevralın 18-də Tokionun tanınmış biznes mərkəzlərindən biri olan Şincuku rayonunda "United Business of Investors" (UBI) şirkətinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan – gələcəyin ölkəsi" adlı seminar yapon maliyyə şirkətləri ölkəmizə investisiya yönəldilməsinə böyük maraq göstəriblər.

UBI şirkətinin baş direktoru Takimoto Kenji fevralın əvvəllərində Bakıya səfərləri, Azərbaycanın bir sıra tanınmış banklarında keçirdikləri görüşlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın sürətli inkişafı, maliyyə qurumlarının fəaliyyəti üçün burada

yaradılmış mübit şərait yapon maliyyə şirkətləri tərəfindən bu ölkəyə investisiyaların yönəldilməsinə əlverişli imkanlar açır.

Tədbirdə çıxış edən "World Investors TV" internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, mart və aprel aylarında yapon iş adamlarından ibarət növbəti qrupların Azərbaycana işgüzar səfərləri planlaşdırılır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.

Rusiya ilə iqtisadi əməkdaşlıq gücləndirilir

Rusiyanın "Rosbal" saytında "Ekspertlər: Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirir" sərəlvhəli material yerləşdirilib. Materialda Azərbaycan iqtisadiyyatının inkişafından, Azərbaycan və Rusiya iqtisadiyyatlarının inteqrasiyasından, müasir layihələrdə ölkələrimizin iştirakından söz edilir.

Beynəlxalq ekspertlər bildirirlər ki, Rusiya və Azərbaycan iqtisadiyyatlarının inteqrasiyası hər bir müştərək layihə ilə dərinləşir. Onların fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə təsdiq etdiyi sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı da buna kömək edir.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyir: "Bu gün Azərbaycan

Cənubi Qafqaz regionunda az qala yeganə ölkədir ki, onun yeni sənayeləşdirməyə doğru texnoloji sıçrayış etməsi üçün yetərinə potensialı və innovasiya istehsalatları yaratmaq üçün resursları vardır".

Azərbaycan sərməyədarları da Rusiya ərazisində istehsalat müəssisələrini vəsait yatırılır. Məsələn, "Azərsun Holding" şirkəti Krasnodar diyarında 17 milyon dollarlıq çayçəkici fabriki inşa edib, hazırda konserv zavodunun tikintisini maliyyələşdirir.

Ekspertlər hesab edirlər ki, bütün keçmiş SSRİ respublikalarının daxili bazarlarında beynəlxalq korporasiyalar ilə çox sırt rəqabətini gətirdiyi bir şəraitdə dövlətlərarası iqtisadi əlaqələrin inkişafı Rusiya və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Elektron ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar ayında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox ömtə satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib.

Yanvarda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə artaraq

864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Bu ilin yanvarında ictimai işə dövriyyəsinin həcmi isə keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 71,3 milyon manat olub. Hüquqi şəxslərin işə obyektlərində dövriyyənin həcmi 1,7 faiz, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektlərində isə 24 faiz artıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



→ mədəniyyət

Bakıda Britaniyalı rəssamın sərgisi açılacaq

Martın 11-də Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun "Qeyb olan qadın" adlı sərgisi açılacaq. Muzeydən bildirilib ki, sərgidə 100-dək rəngkarlıq əsəri, 1 səsli və 1 video installyasiya nümayiş olunacaq.

"Qeyb olan qadın" layihəsinin məqsədi Azərbaycanda müvəqqəti yaşayan əcnəbi qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdir. Belə mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hissələr öz əksini tapır. Bəzən bu hissələr özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Lakin bütün bunlarla yanaşı, mövzularda pozitiv hissələr də yer alır. Sərbəst, məhdudiyətlərdən kənar yaşam tərz,

ətraf aləmə qarşı maraq, ümumiyyətlə, yerli və xarici qadınlar arasında olan fərqə belə yüksək səviyyədə xoş yanaşma xüsusilə nəzərə çarpır.

Sara Nill-Consun əsərləri Böyük Britaniya, Norveç, Fransa, Anqola, Koreya Respublikası və Türkiyənin məşhur qalereyalarında, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir.

Sara Nill-Consun 1969-cu ildə London şəhərində dünyaya gəlib. O, Şotlandiyanın Qlazqo şəhərində rəssamlıq kollecində, habelə London İncəsənət Universitetində oxuyub. Sara Nill-Consun 2010-cu ildə Kamberrvell İncəsənət Kollecinə magistr dərəcəsi alıb.

Sara Nill-Consun Bakıdakı fərdi sərgisi aprelin 1-dək davam edəcək.

Yaponlar Azərbaycan haqqında film çəkmək niyyətindədirlər

Yaponiyanın animasiya filmləri sahəsində tanınmış "KR.Y" şirkəti Azərbaycan haqqında film çəkməyi planlaşdırır.

Layihə barədə AzərTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibə verən şirkətin rəhbərləri bildiriblər ki, məqsəd sürətli və modern inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb etmiş Azərbaycanın müsbət imicini daha yaxından tanıtmaktır.

Şirkətin icraçı direktoru Şizuno Ritsumey qeyd edib ki, son illər görünməmiş dinamik inkişafı ilə regionun lider dövlətinə çevrilən Azərbaycan haqqında ilk məlumatı "TV Tokyo" televiziya kanalının "Zipanqu" proqramından alıblar: "Proqramın bu modern ölkə haqqında yaratdığı təəssüratlar, burada Yaponiya ilə Azərbaycan arasında

əməkdaşlıq əlaqələrinin inkişafı üçün əlverişli şəraitin olması barədə məlumatların səsəlməsi bizim marağımızı daha da artırdı. Bu əsrəngiz ölkəni daha yaxından tanımaq, Azərbaycan ilə əməkdaşlıq imkanlarının araşdırılması üçün ötən ilin dekabrında Bakıda təşkil edilən "BakuTel" sərgisində iştirak etməyi qərara aldığımızı, buradakı müasir inkişafın tarixi ilə kontrast bizi də gözəl ölkə haqqında animasiya filmi yaratmaq ideyasını doğurdu. Bir məsələni də qeyd edim ki, "BakuTel" sərgisi öz əhatə dairəsi, burada iştirak edən ziyarətçilərin tərkibi ilə bizi təəccübləndirdi. Yaponiyada keçirilən belə sərgilərdə adətən işgüzar dairələrin nümayəndələri iştirak edirlər.

→ xarici xəbərlər

Ermənistanı siyasi gərginlik davam edir

Tamamilə iflasa uğrayan Ermənistanı siyasi fəallara qarşı təzyiqlər artır. Bu isə cəmiyyətin böyük narazılığına səbəb olub.

Serj Sarkisyanın "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanı təhqir etməsi ölkədə böyük rezonans yaradıb. Sarukyanı müxtəlif cinayətlərdə günahlandıraraq prezident ondan siyasətdən çəkilməsini tələb edir. Bu isə ölkə Konstitusiyasına ziddir. Erməni Milli Konqresi Partiyasının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, bu cür əməllər hakim partiyanın ictimaiyyətin diqqətini öz günahlarından uzaqlaşdırmaq

məqsədi daşıyır. Hətta müxalifətə susmaq və hakimiyyəti tənqid etməmək əmri verilib. "İrs" partiyasının bəyanatında isə deyilir ki, hakimiyyətə saxtalaşdırılmış seçkilərlə gəlmiş Serj Sarkisyan fərqli düşüncələrin axırına çıxmaq istəyir. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan da Serj Sarkisyanın ittihamlarına kəskin cavab verib.

Erməni xalqını azadlıq uğrunda mübarizəyə çağıran partiya liderinin fikrincə, günlərlə davam edən mitinqlər, yürüşlər, kampaniyalar Ermənistanı Sarkisyanıdan və onun əlaltılarından xilas edəcək.

ABŞ-da qar çovğunu ciddi fəsadlar törədib



"Reuters" in məlumatına görə, ABŞ-ın şimal-şərq ştatlarında qar çovğunu ciddi fəsadlara səbəb olub. Ən gərgin vəziyyət Nyu-Hempşir, Konnektikut, Massaçusets, Rod-Aylend, İndiana, Kentukki və Men ştatlarında müşahidə edilir. Bostonda qarın hündürlüyü 60 santimetrə çatıb. Sürəti saatda 100 kilometrə çatan güclü külək evlərin damlarını uçurub, elektrik xətlərini sıradan çıxarıb. Ölkənin bəzi ştatlarında havanın temperaturu mənfii 17 dərəcəyə düşüb.

Nyu-Cersidə şaxtılı hava səbəbindən 1 nəfər ölüb. Təbii fəlakətlə əlaqədar məktəblər bağlanıb, ictimai və demiryol nəqliyyatının hərkəti iflic olub. Boston və Nyu-York hava limanlarında 2 minə yaxın aviareys təxirə salınıb.

Qarın təmizlənməsi üçün ərazilərə Milli Qvardiyanın əsgərləri cəlb olunub. Çıxarılan isə yolların sürüşkən olması 38 avtomobilin toqquşmasına səbəb olub. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

→ maraqlı

37 ildən sonra cəzasını aldı



ABŞ-ın Nyu-York şəhərinin polisi 37 ildir ki, qaçaq həyatı yaşayan 64 yaşlı kişini həbs edib.

"The New York Daily News" qəzeti xəbər verir ki, bankı qarət etməyə iki cəhdə görə 30 illik həbs cəzasına məhkum olunmuş Uolter Miller 1977-ci ildə Şimali Karolina ştatında ki həbsxanadan qaçmağı bacarmışdı. O vaxtdan etibarən Miller saxta adla Nyu-Yorkun Bruklin rayonunda yaşayırdı. Qaçaq 1985-ci ildə evlənmiş və onun dörd övladı dünyaya gəlmişdi. Bir neçə işdə çalışan Miller davamlı olaraq kilsəni ziyarət edirdi. Onun harada gizləndiyini isə yalnız Şimali Karolinada yaşayan bacısı bilirdi.

Miller səhər tezdən öz evində həbs olunub. Yaxın günlərdə o, məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə onun cəzasının qalan hissəsini çəkmək üçün Şimali Karolinaya aparılması barədə işə baxmaldır. Millerin keçmiş barədə xəbərsiz olan həyat yoldaşı və uşaqları onun əfv olunacağına ümid edirlər.

Polislərin bu qədər uzun müddətdən sonra qaçağın izinə necə düşdükleri bəli deyil. Millerin özü isə onu köhnə tanışlarından birinin ələ verdiyini ehtimal edir. Bu yaxınlarda o, qohumlarının Millerin davamlı olaraq kilsəni ziyarət edirdi. Onun harada gizləndiyini isə yalnız Şimali Karolinada yaşayan bacısı bilirdi.

Planetin ən yaşlı kişisi

Fevralın 5-də planetimizin ən yaşlı kişisi, yapon Sakari Momoi 112 yaşını qeyd edib. O, doğum gününü səhərinin müntəzəm şəkildə nəzarətdə saxlandığı Tokionun xüsusi səhiyyə müəssisələrindən birində, ailəsi ilə birlikdə qarşılayıb. Qohumlarının bildirdiyinə görə, yaşının çox olmasını nəzərə alaraq, həmin gün üçün xüsusi tədbir nəzərdə

tutulmayıb. Ad günü ilə əlaqədar mətbuat üçün yazılmış məlumatda deyilir: "Bizim üçün vacib və sevincidir ki, ailəmizin hörmətli başçısı ad gününü sakit və dinc şərətdə qarşılayır".

Ötən ilin avqustunda Ginnəsin rekordlar kitabı S.Momoini planetin ən yaşlı kişisi elan edib və ona fəxri diplom təqdim olunub.

ELAN

Bakı şəhər sovetinin 8 noyabr 1988-ci il II/632 nömrəli qərarı ilə İldırım Eldar oğlu Mərdanovun adına Ləyiş bağ məssivində verilmiş 0,12 ha torpaq sahəsinin 25 saylı orderi itdiyi üçün etibarsız sayılır.